

Yoxlama və metroloji attestasiya məqsədilə daşınan normativ sənədlərin, etalonların, ölçmə vasitələrinin və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad edilməsi haqqında

Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq, bu Sazişin iştirakçısı olan dövlətlərin Hökumətləri,

Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasət aparılması haqqında 1992-ci il 13 mart tarixli Sazişə əsaslanaraq,

Saziş iştirakçısı olan dövlətlərin ərazilərində yaranmış metroloji bazanı, ölçmə vasitələrinin və standart nümunələrin istehsalı, yoxlanılması və metroloji attestasiyası üzrə müəssisələrin ixtisaslaşmasını nəzərə alaraq,

ölçmələrin vəhdətinin təmin edilməsinin razılaşdırılmış metodologiyasına və etalonlar, standart nümunələr, təsdiq edilmiş tiplərdən olan ölçmə vasitələri və qüvvədə olan normativ sənədlər barədə elmi-texniki informasiyanın hazırlanması və mübadiləsi texnologiyasına riayət olunmasının, habelə Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı (BQMT) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (BST) çərçivəsində müvafiq beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini dərk edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Sazişin obyektini standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sistemində tətbiq edilən normativ sənədlər, bundan sonra «mallar» adlandırılacaq etallonlar, ölçmə vasitələri və standart nümunələrdir.

Maddə 2

Yoxlama və metroloji attestasiya məqsədilə daşınan mallar gömrük rüsumları, vergilər ödəməkdən və xüsusi icazələr verilməsindən azad edirlər.

Maddə 3

Daşınası malların siyahılarını (nomenklaturunu) standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanlar müəyyən edirlər.

Maddə 4

Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı mübahisə və fikir ayrılıqları maraqlı Tərəflər arasında məsləhətləşmələr (danışıqlar) aparılması yolu ilə həll edilir.

Maddə 5

Bu Saziş onun məqsəd və prinsiplərini bütünlüklə qəbul edən digər dövlətlərin, qoşulma haqqında sənədləri depozitariyə — Belarus Respublikasının Hökumətinə vermək yolu ilə qoşulması üçün açıqdır.

Maddə 6

Bu Saziş qeyri-məhdud müddətə bağlanılır.

Hər bir Tərəf bu Sazişdən çıxmağı nəzərdə tutduqda, depozitariyə öz qərarı barədə ən azı 12 ay əvvəl yazılı bildiriş göndərməklə, bu Sazişdən çıxmaq hüququna malikdir.

Maddə 7

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları dövlətlərin yerinə yetirmələri barədə üçüncü bildirişin saxlanılmaq üçün depozitariyə verildiyi gündən qüvvəyə minir.

Almatı şəhərində 1995-ci il fevralın 10-da rus dilində bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə Belarus Respublikası Hökumətinin Arxivində saxlanılır, Belarus Respublikası Hökuməti bu Sazişi imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcəkdir.

(imzalar)

Azərbaycan Respublikasının [1996-cı il 8 oktyabr tarixli, 171-IO nömrəli Qanunu ilə təsdiq edilmişdir](#)(«VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1997-ci il, № 3, maddə 216) («VneshExpertService» LLC).

© VneshExpertService LLC